

İKİ USTADIN SİMİNDƏN BİR “BAYATI”...

Habil Kaman və Ədalət Vəzirovdan...



...Ustad sənətkar dedikdə ilk növbədə öz sənətinin peşəkarı kimi şöhrət qazanmışlar yada düşür. Onlar sənətin incəliyini dərinəndə bilməklə yanaşı həm də, sənətin inkişafına dayaq dururlar. Belə sənətkarlardan biri də ustad

kamançacı Xalq artisti Habil Əliyevdir (1927-2015). Vaxtilə o, Asef Zeynalı adına orta ixtisas musiqi məktəbini bitirmişdi.

1953-cü ildə Azərbaycan Dövlət Filarmoniyasında əvvəlcə mahni-rəqs ansamblında müşayiətçi, sonra isə müğəm üçlüyündə kamançacı kimi fealiyyəti başladı. Seyid Şuşinski, Həqiqət Rzayeva, Xan Şuşinski, Zülfü Adıgozelov, Mütəllim Mütəllimov, Şövkət Ələkbərova, Sara Qədimova, Fatma Mehreliyeva kimi sənətkarlarla müğənnilərlə səhnəyə çıxmış, onların ustalığından bəhrələnmişdi.

Onun müğəm ifaçılıq yaradıcılığına "Segah", "Bayati-Qacar", "Bəstə-Nigar", "Bayati-Siraz", "Rəhab", "Bayati-Kürd", "Çahargah", "Rast" və "Zabul" kimi dəsgahlar daxildir. Ustad sənətkarın ifa etdiyi instrumental "Bayati-Siraz" müğəmi isə aşağıdakı şöbə və gusullarından ibarətdir.

Bayati-Siraz müğəmi

- | | | |
|------------------------------|-------------------|---------|
| 1.Dəraməd | 2.Bərdaşt | 3. Maye |
| 4.Qurbanın ağ alması(təsnif) | 5. Bayati-İsfahan | 6. Ayaq |

Onu da qeyd edək ki, ustadin ifa üslubu özünə məxsus olmaqla, həm də bir sira fərqli cəhətləri ilə də diqqət çəkir. Belə ki, cədvəldə qeyd



etdiyimiz kimi kaman usta Habil Əliyev ilk dəfə olaraq instrumental müğamlarda "dəraməd" və "tesnif"dən geniş faydalanan. Bu üslub, sözü geden müğəm dəstəgahından da yan keçməmişdi. Ustad sənətkar, "Bayati-Siraz" müğəmında giriş "bərdaşt"la yox, məhz "dəraməd" ilə başlayıbdır. Qeyd edək ki, Habil müəllimin ifa etdiyi "dəraməd"-in musiqisi Əfrasiyab Bədəlbəyliyə məxsusdur. Bəstəkar bu barədə belə yazdı:

"1945-ci ildə, Azərbaycanda Sovet hakimiyyətinin 25 illiyi qeyd edildiyi günlərdə M. S. Ordubadının "Dumanlı Təbriz" pysesi tamaşaşa qoyuldu. Bu tamaşa üçün bəstələdiyim "Qönçələb xanının mahnisı", musiqidə əser müəllifinin arzusunu yerinə yetirmek məqsədi ilə İran Azərbaycanı klassik musiqisi intonasiyalarından istifadə etmişəm".

Göründüyü kimi Habil Əliyev də bu musiqini həmin pyesdən əzx edərək "Bayati-Siraz" müğəminin "dəraməd" bölməsində bunu çalmışdır.

"Dəraməd" bölməsi bitdikdən sonra ustad kamançacı müğəmin "bərdaşt" şöbəsinə keçir. Onu qeyd etməliyik ki, Habil Əliyevin ifa etdiyi "bərdaşt" in ilk cümlesi Johann Sebastian Bachın orqan üçün "Tökkətə və fuqa re-minor" əsərindəki ilk cümle ilə üst-üstə düşür. Ehtimal olunur ki, həmin dövrlərdə - yəni 1685-1750-ci illərdə artıq müğəm bütün Avropaya yayılmış və bu baxımdan Alman bəstəkarı müğəmin ecaczkər sehrinə düşübən orqan üçün həmin əsəri yazmışdır. Bu əsərə qulaq asan her bir azərbaycanlı bilir ki, doğrudan da "Bayati-Siraz" müğəmina aid bir çox motivlər bu əsərdə öz əksini tapıb. Həmin şöbənin not nümunələri də dediyimizi bir daha təsdiqləyir.

Daha sonra isə ustad kamançaçı “maya” şöbəsini ifa edir. Qeyd edək ki, Habil Əliyevin ifasında sözü gedən şöbə çox qəmlı, kədərli səslərin. Adama elə gelir ki, bu bir musiqi aləti deyil, sanki bir insannın ahu-naleşidir. Sözü gedən şöbədən sonra Ustad, “Bayati-İsfahan” şöbəsinə keçid məqsədiyle “Qurbanın ağ alması” adlı xalq mahnısından təsnif kimi məharətə istifadə edir.

Təsnifdən sonra “Bayati-İsfahan” şöbəsi gelir. Qeyd edək ki, Habil kamanda bu şöbəni özünə məxsus şəkildə çalır. O, bu şöbədə müxtəlif not sistemindən də məharətə faydalanan. Sənətkarın ifasında bu şöbə olduqca yaniqli səslərin. “Bayati-İsfahan” şöbəsini bitirəndən sonra Ustad, “ayaq” eləyib muğamın “maya”-sına keçir və bundan sonra “Bayati-Şiraz” dəstgahını tamamlayır. Onu da əlavə etmək istərdik ki, Ustad Habil Kaman ifa etdiyi muğamlara el arasında deyildiyi kimi həqiqətən yeni nəfəs və təzə xirdalıqlar göttürmiş oldu. Haqlı olaraq Habil Əliyev, kamança çalğısında ən zirvədə duran sənətkarlardan heç şübhəsiz ki, birincisidir.

Azərbaycanın tanınmış kaman ifaçılarından biri də dünyadan vaxtsız köçmüs Əmekdar Artist **Ədalet Vəzirov** idi (1951-2002-ci il). Ədalet Bülbül adına Orta İxtisas Musiqi Məktəbinde oxumuş, daha sonra isə Azərbaycan Dövlət Konservatoriyasını kamança ixtisası üzrə bitirmişdi. 1980-ci ildən Baba Salahovun xalq çalğı alətləri ansamblında, uzun müddətə böyük müğənni Zeynəb Xanlarovanın rəhbərlik etdiyi ansamblda çalışmışdır.

Ədalet Vəzirov Azərbaycan və cələbə dünya bəstekarlarının əsərlərini yüksək seviyyədə ifa etmək bacarığına malik bir sənətkar idi. Heç sözsüz ki, bura Ədaletin instrumental muğam ifaçılığının da əlavə etmək lazımdır. O, “Şüştər”, “Segah”, “Bayati-Şiraz” kimi muğamların mahir ifaçılarından biri sayılır. Onun ifa etdiyi “Bayati-Şiraz” muğamı aşağıdakı şöbə və guşelərdən ibarətdir.

1.Bərdaş
4.Maya

2.Gərduniyyə
5.Bayati-İsfahan
7.Ayaq

3.İsfahanək
6.Zil Bayati-Şiraz



Göründüyü kimi Ədalet Vəzirov “Bayati-Şiraz” muğamını “bərdaş” şöbəsi ilə başlayırı. Həmin şöbə bitəndən sonra ustad “Gərduniyyə” və “İsfahanək”ə keçir. Bir məqamı vurgulayaq istərdik ki, əger Habil Kamanın ifasında “bərdaş” şöbəsindən sonra “maya” gelirdi, Ədalet Vəzirovun çalğısında isə bu ardıcılıq bir qədər fərqlənir. Yəni, muğamın “bərdaş”dan sonra “maya” şöbəsinə deyil, məhz “gərduniyyə” və “isfahanək” guşelerinə keçidi diqqət çəkir.

Onu da qeyd edək ki, adını çəkdiyimiz bu guşelərə ustad tarzən Behram Mansurovun ifasındaki “Bayati-Şiraz” dəstgahında da rast gəlinir.

“İsfahanək” guşəsi “Mayə” və “Bayati-İsfahan” şöbələri Ədalet Vəzirovun ifasında təkrarsız və olduqca yaniqlidır.

Ədalet Vəzirov “Zil Bayati-Şiraz”da mən deyərdim ki, başqa bir yolla gedir. Onu deyək ki, bu şöbəyə Habil Əliyevin ifasında rast gəlmirik. Sözü gedən şöbə bitəndən sonra Ə.Vəzirov “ayaq” eləyib muğamın mayə pərdəsinə qayıdır və “Bayati-Şiraz”ın dəstgah çalğısim bitirir.

Yuxarıda apardığımız araştırma və tutuşturmadan nəticəyə gəlmək olar ki, hər bir mənəm ifaçı muğamı

müəyyən şöbə və guşa ardıcılılığı ilə ifa edə bilər. Bu şərtlə ki, o muğamın bütün qanunauyğunluqlarını dərindən bilsin və çaldığı muğamın ümumi ruhunu və incəliklərini qoruyub saxlaya bilsin. Adını çəkdiyimiz hər iki sənətkarın ifasında “Bayati-Şiraz”ın bənzərsiz havacatı və nəfəsi özünü saxlaya bilib... Elə bu səbəbdən də onların təkrarsız çalğısimı bir daha diqqətə çatdırmağı özümüzə borc bildik.